

# Azərbaycan-Pakistan tərəfdaşlığı güclənir

Tarixdə elə hadisələr var ki, bunlar yalnız ayrıca götürülmüş bir xalqın və ya dövlətin həyatında baş verir və regional xarakter daşıyır. Lakin elə hadisələr də var ki, dünyanın siyasi xəritəsində yeniliyə gətirib çıxarırlar, qlobal əhəmiyyət kəsb edir.

Məhz Pakistan dövlətinin yaranması XX əsrde islam dünyasının həyatında ən böyük hadisə, beynəlxalq münasibətlər sisteminde mühüm dəyişikliklərdən biri oldu. Bu dövlət Pakistan xalqının böyük rəhbəri, dünyaşöhrətli dövlət xadimi, qurucu Məhəmməd Əli Cinnanın şah əsəri idi.

Qısa zaman kəsiyində mürekkeb daxili və xarici problemlərlə üzləşən Pakistan dövləti zamanın sınağından üzüağ çıxaraq dünyadan aparıcı güclərindən birinə çevrildi. Pakistan silahlı qüvvələri şəxsi heyətə görə dünyada 7-ci yerədirdir.

Aşkar edilmiş yeraltı və yerüstü təbii sərvətlər imkan verir ki, yaxın goləcəkdə Pakistan nəinki Cənubi Asiyada, bütövlükdə dünyada həm də iqtisadi cəhətdən qüdrətli dövlətlərdən birinə çevrilsin.

Pakistan həm də təbii sərvətlərlə zəngindir və hazırda bu sərvətlər hələlik tam mənimsənilməyib. Ölkədə iri qızıl və mis (dünya üzrə 3-cü yer), kömür (7-ci yer), duz (2-ci yer), neft və qaz (10-cu yer), eləcə də qiymətli metalların, qiymətli və yarımqiymətli daşların geniş yataqları var.

Pakistan dünya bazarına ərzaq məhsulları, toxuculuq məmulatları, neft məhsulları, digər mallar ixrac edir. Pakistan ixracatının üçdəki hissəsi toxuculuq və tikiş sənayesinin payına düşür. Əsas kənd təsərrüfatı bitkiləri isə pambıq və buğdadır.

Pakistan özünün xarici siyasetində beynəlxalq hüquq və normalara uyğun hərəkət edir. Bu ölkə qlobal problemlərin sülh yolu ilə həllində maraqlıdır. Onun yaxın strateji müttəfiqləri sırasında Türkiyə, Azərbaycan və Çini qeyd etmək olar. ÇXR Pakistanı iqtisadi, hərbi və texniki yardım göstərir.

Pakistan Azərbaycanın dövlət müstəqilliyini rəsmən tanıyan (1991-ci il dekabrın 12-si), diplomatik əlaqələr quran və Azərbaycanda səfirliliyi açan ilk müsəlman dövlətlərindən biridir.

Onu Azərbaycana yaxın edən təkcə dini və mədəni amillər deyildir. Burada bütövlükdə mənəvi amillərin rolü böyük olmuşdur.

Digər tərəfdən, hər iki ölkənin üzləşdiyi siyasi problemlər də bir-birinə bənzəyir. 1993-cü ilin aprelində Ermənistən tərəfindən Kəlbəcərin işgal edilməsi məsələsi BMT-nin Təhlükəsizlik Şurasının müzakirəsinə çıxırlarkən Azərbaycanın ərazi bütövlüyünün bərpasını tələb edən 822 sayılı qətnamənin qəbul edildiyi iclasa məhz Pakistan sədrlik etmişdi. Bu məsələdə qardaş Pakistan dövləti prinsipial mövqə nümayiş etdirərək o vaxtdan bu güne kimi Ermənistən ilə heç bir səviyyədə diplomatik əlaqələr qurmamış, onu bir dövlət kimi tanımamışdır.

Pakistan Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini, Azərbaycan isə Kəşmir məsələsində Pakistanı dəstekləyir.

İki ölkə arasında həyatın müxtəlif sahələrində əlaqələr həmişə yüksələn xətlə inkişaf etmişdir. Bunda dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri mühüm əhəmiyyət kəsb etmişdir.

Xüsusi vurgulamaq lazımdır ki, Pakistanın hakimiyətə hansı siyasi qüvvənin gəlməsinə baxmayaraq, Azərbaycana olan münasibət dəyişmir.

Türkiyə-Azərbaycan-Pakistan arasında hərbi, iqtisadi-ticarət və siyasi sahələrdə əməkdaşlıq gələcəkdə bu ölkələrin strateji ittifaqının inkişafına səbəb olacaqdır. Bu il iyulun 3-də Astanada Azərbaycan Prezidenti İlham Əliyev,

Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında üçtərəfli görüş bu prosesə ciddi təsir göstərdi.

Hazırda Azərbaycanla Pakistan arasında əlaqələr yüksələn xətlə inkişaf edir və bugünkü strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Bu il iyulun 11-də qardaş Pakistanın dəvətiyle Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İsləm Respublikasına dövlət səfəri mühüm bir addım oldu. Səfər zamanı Azərbaycan Prezidentini PIR-in Baş naziri Məhəmməd Şahbaz Şərif qarşıladı.

Bu iki ölkəni "bir qəlbdə döyünen iki ürək" adlandıran Baş nazir bütün məsələlərdə Pakistan və Azərbaycanın bir-biri

nin yanında olduğunu vurğuladı. Danışıqlar gedışında iki ölkə arasında bir sıra sənədlər, o cümlədən konsul xidmətlərinin və əməkdaşlığın təkmilləşdirilməsini nəzərdə tutan saziş imzalandı.

Tərəflər bir-birinin mövqeyini beynəlxalq forumlarda qətiyyətlə müdafiə edirlər. Belə ki, 2023-cü il yanvarın 24-də Daşkənddə keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 26-cı iclasında Şu-



şa şəhərinin 2026-cı ildə İƏT-in Turizm paytaxtı elan edilməsi üçün irəli sürülmüş təşəbbüs, oktyabrın 12-də BMT-nin İnsan Hüquqları Şurasının 54-cü sessiyası çərçivəsində Qoşulma Ma Hərəkatının sədri qismində Azərbaycan tərəfindən irəli sürülmüş və yüzdən çox ölkənin həmmüəllif olaraq qoşulduğu inkişaf hüququ üzrə qəbul olunmuş qətnamə Pakistan tərəfindən dəstəkləndi. Azərbaycan da Pakistanın BMT Təhlükəsizlik Şurasının 2025-2026-cı illər üçün qeyri-daimi üzvlüyüne namizədliyinə tam dəstək verib. Həmçinin Pakistan Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi status alması üçün müraciətini dəstəkləyib.

Pakistan tərəfi COP29-a evsahibliyi edəcək Azərbaycanın bu sahədə fealiyyətini dəstəklədiyi bildirib. Bu münasibətlə noyabr ayında PIR-in Baş nazirinin Azərbaycana səfəri nəzərdə tutulub.

Yüksəksəviyyəli görüş zamanı iki ölkə arasında həyatın müxtəlif sahələrində əməkdaşlığı dair çoxsaylı sənədlər imzalanıb. Bütün bunlar tezliklə iki ölkə arasında ticarət və investisiya qoyuluşu sahəsində işlərin həcmini 2 milyard dollara çatdırmağa imkan verəcəkdir.

Həmçinin danışıqlar zamanı Bakı-İslamabad, Bakı-Kərəçi, Bakı-Lahor hava xətti üzrə təyyarələrin uçuşları məsələsi də müzakiro olunmuşdur. Azərbaycanlı ekspertlərin hazırladığı İslamabadın abadlaşdırılması planının da tezliklə həyata keçirilməsi nəzərdə tutulur. Tərəflər əməkdaşlığın səviyyəsini yüksəltmək üçün daha çox imkanların mövcud olduğunu bildiriblər.

Bəzi sənədlərin isə noyabrda Bakıda imzalanması nəzərdə tutulur. Bütün bunlar göstərir ki, Azərbaycan-Pakistan münasibətləri bu ilin sonunda yeni mərhələyə qədəm qoyacaqdır.

Son zamanlar ticarət-iqtisadi əlaqələr də getdikcə genişlənir. Cari ilin iyul ayında iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsinə dair bir sıra sənədlər imzalandı. O cümlədən Azərbaycan və Pakistan arasında daha düzgün ticarət marşrutlarının təşviq edilməsi məqsədi güdən "Tranzit Ticarət Saziş" imzalanıb.

Hazırda Azərbaycanda 3600-dən çox Pakistan şirkəti qeydiyyata alınıb və onlar sənaye, kənd təsərrüfatı, tikinti, ticarət, nəqliyyat və xidmət sahələrində aktiv fəaliyyət göstərirlər.

Tərəflərin yekdil fikri belədir ki, iki ölkə arasında ticarət dövriyyəsinin cari 100 milyon dollar dəyərində olması hələ son hədd deyildir.

Son zamanlar həyatın digər sahələrində ol-

duğu kimi, mədəniyyət sahəsində də əlaqələr genişlənir. Bu əlaqələr xüsusilə elm və təhsil sahələrində özünü daha parlaq şəkildə bürüzo verir. Hələ 2023-cü ilin dekabrında Pakistanın Milli Elm və Texnologiya Universitetində Heydər Əliyev adına auditoriya açılıb.

Azərbaycanın ali təhsil ocaqlarında, xüsusilə Bakı Dövlət Universitetinin Şərqsünaslıq fakültəsində Urdu dili kafedrası fəaliyyət göstərir, Asiya və Afrika ölkələri tarixi kafedrasının professor-müəllim heyəti isə "Pakistan tarixi", "Pakistanın siyasi sistemi" və "Pakistanın xarici siyaseti" fənnini tədris edirlər.

İki ölkə arasında mədəni mübadilə məsələlərinə ciddi fikir verilir. Təsadüfi deyil ki, bu ilin iyulunda iki ölkə arasında "2024-2029-cu illər üçün Mədəni Mübadilə Programı" imzalanıb.

Bakı və İslamabad arasında qardaşlaşmış şəhərlər münasibətlərinin qurulması üzrə müvafiq sənəd təsdiq edilib.

Heydər Əliyev Fondu silsilə humanitar tədbirlər çərçivəsində Kəşmirin Müzəffərabad şəhərində qızlar məktəbi inşa edib, Xeybər Paxtunxva əyalətində hepatitis-B virusuna qarşı peyvəndləşdirmə işləri aparıb. Fondu qardaş ölkədə həyata keçirdiyi onlarca xeyriyyə tədbirini sadalamaq olar. Göz klinikasının ti-

kintisi üçün maddi yardımın göstərilməsi, Ramazan ayında Pakistanın bütün əyalətlərində kimsəsiz uşaqlar üçün iftar süfrələrinin təşkili də bu qəbildəndir.

İki qardaş ölkəni bağlayan mənəvi-mədəni tellər olduqca möhkəmdir. Tam əminliklə vurğulamaq olar ki, qarşılıqlı tərəfdaşlığı gücləndirmək, onu möhkəm teməllər üzərində daha yüksək səviyyəyə çatdırmaq üçün hər iki qardaş dövlətin rəhbərliyində yetərli siyasi iradə və xalqlarında qəti əzmkarlıq mövcuddur.

**Atamoğlu MƏMMƏDLİ,  
BDU-nun dosenti**